

AYB-də dilin saflığının və nitq mədəniyyətinin qorunması məsələsinə həsr olunmuş tədbir keçirilib



Dilimizin saflığı milli məsələdir. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkniləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanında göstərilir ki, dövlətimiz dilimizin saflığının qorunması məsələsinə daim prioritet vermiş ve maneəsiz inkişaf üçün münbət zəmin yaratmışdır. Mühüm sənəddə müasir Azərbaycan dilinin mükəmməl qrammatik quruluşa, zengin lügət tərkibinə və ifadə vəsítələrinə malik olduğu vurğulanmaqla yanaşı, onun hüdudsuz imkanlarından yətərinçə və düzgün istifadə edilməməsi hallarının da geniş yayıldığına diqqət cəlb olunur. Xüsusiylə, televiziya və radioda, internet resurslarında, mətbü nəşrlərde və reklam daşıyıcılarında ədəbi dilin normaları, leksik və qrammatik qaydalar pozulur, məişət danışından istifadə olunur, yeri gəldi-gəlmədi əcnəbi söz və ifadələrə ifrat müraciətlər edilir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin lazımlı olmasına dəl il pozuntularının hiss ediləcək qədər artmasına səbəb olur. Bütün bu səbəblərə görə, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzi" yaradılıb, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı" və əməli təkliflər hazırlanaraq həyata keçirilməye başlanıb. Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin Nətəvən klibunda keçirilən tədbir məhz, dilin saflığının və nitq mədəniyyətinin qorunması məsələsinə həsr olunmuşdu.

Tədbiri giriş sözüyle Azərbaycan Yazıçılar Birliyinin sədri, **Xalq yazıçısı Anar** açaraq iştirakçıları salamladı: "Sonuncu Qurultayda demisdim ki, yaxın gelecekdə AYB-də dil haqqında, dərsliklər və tərcümələr haqqında tədbirlər təşkil etməyi düşünürük. Bu silsilədən ilk müzakirəmiz dilimizə həsr olunub. Dilimizlə bağlı çox ciddi problemlər var". Sonra ağsaqqal yazıçı Seyran Səxavətin bu barədə daha çox praktik müşahidələrə əsaslanan məruzəsi dinlənildi. O, televiziya və radio reportajlarında, sayt xəbərlərində rast gəlinən nitq yanlışlıklarından, dil qüsurlarından misallar getirdi. Bəzən fikirlərini nisbəton kəskin şəkildə ifadə edən məruzəçi hətta dedi ki, ağacın dibinə nöyüt tökülb qurudulduğu kimi, bilerəkdən və ya bilməyərəkdən dilə də qəsd olunur. Bu isə tamamilə yolverilməzdır. Yazarlar, aparıcılar, natiqlər cümlələri hədsiz yüksəkməkdən, ağırlaşdırmaqdən çəkinmədirler ki, bu enerji xəttində, necə deyərlər, qısa qapanmalar baş verməsin.

Sonra məruzə ətrafında müzakirələr başlandı. **Xalq yazıçısı Elçin** Azərbaycan dilinin hazırkı səviyyəsi ilə bağlı nikbin olduğunu söyledi, ədəbi mühitdə dil hadisələrinə, terminologiyaya zəruri diqqət kimi aspektlərə toxundu. Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi **Nizami Cəfərov** dili cəmiyyətin ümumi səviyyəsinin göstəricisi kimi dəyərləndirdi, bədii, elmi və danişq dillerinin əsasında formallaşan nitq mədəniyyətimizin səviyyəcə yüksəldildiyini,

çoxdialektli dil coğrafiyamızın özülləklərini qeyd etdi. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor **Sevinc Əliyeva** qurumun gördüyü monitoring tədbirləri barədə məlumat verdi və nəzərdə tutulan işlərdə bəhs etdi. Tanınmış dilçi-alim, professor **İsmayıll Məmmədov** da çıxışında dövlətimizin və elmimizin dilin saflığı məsələlərinə həssas münasibətdən danışdı, orfoepiya, linqvistika, lügətçilik sahələrinə diqqətin daha da artırılması zərurətini öne çəkdi. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru, professor **Nadir Məmmədli** çıxış edərək bildirdi ki, "publisistik əslubda əsas silah dildir, konstruktiv əlaməti məlumat və təsireddi funksiyaların birliyidir. Aparıcı və ya şərhçi sadəcə, emosional-ekspressiv rəngarəngli faktları ötürməli deyil, həm də ifadələrinin, danışığının düzgünlüğünü əmin olmalıdır. Tanınmış yazıçı-publisist Seyran Səxavətin də göstərdiyi iradlar Azərbaycan televiziya məkanında səslənen məlumat funksiyasının pozulması ilə bağlıdır. Müəllif tamaşaçı, dileyici dairəsinə cəmiyyət üçün əhəmiyyətli problemlərə diqqət yetirir. Məlumatda yalnız təhrif olunmuş faktlar yox, həmçinin müəllifin fikri öz əksini tapır. Məqsədi yalnız televiziya nitqinin vəziyyət haqda danışmaq yox, həm də göstərilən faktlara münasibətin vacibliyinə və müyyəyen bir davranışa olan ehtiyaca auditoriyani inandırmaqdan ibarətdir. Məlumdur ki, dil daşıyıcılarının ictimai hadisə kimi hamisi eyni dünayagörüşə malik deyilər - hər bir leksik vahidin özünəməxsus həm semantik, həm də kommunikativ-üslubi cəhətdən keyfiyyəti və məna anlayışı, işlədilmə dairəsi vardır. Təfəkkürün inkişafı dilin inkişafını tənzimləyir. Seyran müəllim haqlı olaraq irad bildirir ki, bu bəzi teleaparıcılara şamil oluna bilmir. Nitqində leksik normaya xələl gələn məhdud daurda işlənən loru, arqo, jargon, hətta vulqar sözlər, dialektizmlər işlədir. Ədəbi dilimiz leksik bazasında normalaşmayan dialekt sözünün radio, televiziya nitqində işlədiilmişsi yolverilməzdür".

"Azərbaycanın görkəmli yazıçısı Seyran Səxavətin "Cümle qurmaq - dövlət qurmaq qədər çətindir" başlığı altında, ürək ağrısı ilə etdiyi məruzəni elə biz de ürək ağrısı ilə dinlədik", - deyən **Nailə İsləmzadə** çıxışında mühüm məsələlərə toxundu: "Televiziya və radio verilişləri ideoloji, informasiya, maarifçilik, bedii estetik vəzifələrin yerinə yetirilməsi ilə yanaşı Ana dilimizin təbliğində də əvəzsiz rol oynayır. Ümumi olaraq, televiziyanın yaxşı verilişlər, yaxşı aparıcı və jurnalıstlar kifayət qədərdir. Yaxşı və pis kənal olmur, yaxşı və pis verilişlər olur. Ona görə də, bəzi verilişlər var ki, orada Ana dilimiz kobud şəkildə təhrif olunur.

Azərbaycan Dil Komissiyası yanında Monitoring Komitəsi dilimizin saflığının qorunması naməne xeyli iş görüb. Televiziya və Radio, qəzet və saytlar üzrə monitoring apararaq sehvləri üzə çıxarıb. Özel televiziya fealiyyət

göstermək üçün pul qazanmalıdır, bunu anlayı-riq, amma televiziyanı kazinoya çevirmək ol-maz. Pulu Ana dilimizə, mənəviyyatımıza zər-bə vuraraq qazanmaq olmaz". Daha sonra apa-rıcı bildirdi ki, "40 illik televiziya təcrübəmə əsaslanaraq, vəziyyətdən çıxış yolu kimi, bir neçə təklif etmək isteyirəm: 1. Televiziya apa-rıcılarının attestasiyası keçirilsin; 2. Hər bir televiziya və radioya aparıcıların nitqi və efir mədəniyyəti ilə məşğul olmaq üçün mütəxəssis təyin edilsin. Bu mütəxəssis sadəcə "for-ma" üçün deyil, doğurdanda Ana dilimizin saf-laşdırılması yolunda çalışın.; 3. Monitorinq Mərkəzi tərəfindən qeyd olunan səhvler təkrarlandığı halda cərimə tətbiq edilsin; 4. Moni-torinq Mərkəzinin səlahiyyətləri artırılsın ki, televiziya, radio, qəzet və saytlarda aşkar olunmuş səhvlerin aradan qaldırılmasında sözü keçsin".

Professor, sənətşünaslıq doktoru **İlham Rəhimli** Seyran Səxavətin məruzəsini sözün əsl mənasında, vətəndaş yanğısıyla yazılmış ziyalı arayışı, həyacan təbili, vətəndaş-yazıcı harayı adlandırdı: "Mənə qədər çıxış edənlərin hamısı müzakirə olunan məsələyə öz baxım bucaqlarından yanaşmaqdə haqlıdırular, arqumentləri əsaslıdır. Ancaq Seyran Səxavətin iradları daha əsaslı, həyacanlı və mənəvi, vicdanı rahatsızlıq doğurur. Çünkü onun qoymuş problemin rişələri kökündən məhv edilməsə xərçənk kimi metastaz verib daha müd-hiş fəsadlar törədəcək. Özəl televiziyalarda reklamların dili bərbad vəziyyətdədir. Televiziyaların rəhbərləri bu məsələdə yaxalarını kənara çəkməkdə müəyyən qədər haqlıdırular. Ancaq hazırkı vəziyyət qətiyyən qanədici deyil. Bu istiqamətdə də sərt və səmərəli fəaliy-yət sistemi qurulmalıdır. Məzmunsuz, səviyyəsiz, əxlaqa zidd şoulara irad tuatndə özəl televiziyaların rəhbərləri özlərinə bəraət üçün belə bəhanə gətirirlər: "Həmin verilişlər bizə reytinq və pul gətirir, işçiləri onunla saxlayırıq". Unudurlar ki, xalqa xidmət etməli olan televizya heç kəsin fərdi bostan yeri deyil ki, istədiyi tərəvəzi orada əksin. Özəl qəzetlərin böyük əksəriyyətində dil bərbad şəkilə salınır. Mən 20 ildən çox dövlət və sahə qəzetlə-rində çalışmışam və bilirəm ki, hər orqanın həm ilkin oxu, həm də səhifə (qəzet çapa getməzdən öncə) korrektörələri olur. Korrektura-sız çıxan qəzetlərdə kim harada istəyir orada da "kefi istədiyi", yaxud "ağlı kəsdiyi" durğu işaretini qoyur, sözlər düzgün yazılmır, cümlə quruluşları dilimizin grammatika qanunlu-rına uyğun gəlmir".

Yazıcı-publisist **Aygün Əziz** çıxışında qeyd etdi ki, "hörmətli yazıçımız Seyran Səxavət məruzəsində uzun müddət TV kanallarında rast gəldiyi dil qüsurlarından ibarət böyük bir siyahı oxudu. Bu qədər "xoruz səsi eşitməmiş" əndərəbədi söz və ifadələrin jurnalistlər tərəfindən və mötəbər xəbər saytlarında işlənməsi biabırçı haldır. Seyran müəllim haqlı ola-raq tele-radio işçiləri üçün attestasiya keçirilməməsindən giley etdi. Hörmətli yazıçımızın sözünə qüvvət olaraq əlavə edim ki, bu üsul faydalı ola bilər. Əgər doğrudan da şəffaf keçirilərsə, biz bu yönə yaxşılığıga doğru müəyyən addım atmış olarıq. Niyə tibb işçiləri və müəllimlər üçün attestasiya keçirilir, saf-çürük edilir, amma KİV işçiləri başlı-başına buraxılıb?"

Yazıcı-publisist **Fəxrəddin Meydanlı** belə aktual bir mövzunu müzakirəyə çıxardığına görə AYB rəhbərliyinə və məruzəçiyyə təşek-kürünü bildirdi. Eyni zamanda, ölkəmizdə dəb halı almış müraciət formaları sahəsindəki problemlərdən söz açaraq təkliflərini diqqətə çatdırdı.

Ümumilikdə, işgüzar ruhda keçən, ana dilimizə təəssübkeşlik duyğuları ilə süslənən müzakirələrdə real vəziyyət, perspektiv qay-ğilar və hər bir vətəndaşın dilə məsuliyyətli münasibət göstərməsi zərurəti dönə-dönə qa-bardıldı.